

HÜQÜQİ ŞƏXS VƏ FƏRDİ SAHİBKARLAR ÜÇÜN KOMİSSYON TARİF DƏRƏCƏLƏRİ  
CƏDVƏLİ

Xidmət Növü	Tariflər	
	Milli Valyuta	Xarici Valyuta
<i>İlk Bank hesabının açılması</i>	10 AZN	
<i>Bank hesabına xidmət olunması</i>		
Bank hesabı üzrə çıxarışların təqdim olunması -	pulsuz	pulsuz
Bank-maliyyə sənədləri üzrə dublikatın verilməsi (hər bir sənədə) -	2 AZN	2 USD / EUR / GBP (Digər xarici valyutalarda - 2 USD)
Cari Hesabın aparılmasına görə haqq (aylıq)-	pulsuz	pulsuz
Cari hesaba minimal mədaxil -	pulsuz	pulsuz
Müştəri müraciəti əsasında hesab üzrə arayışın verilməsi -	20 AZN	20 USD / EUR / GBP (Digər xarici valyutalarda- 20 USD)
<i>Nağd pul əməliyyatları</i>		
Müştərinin cari hesabına nağd qaydada daxil olan vəsaitdən artıq aldığı məbləğdən tutulan komissyon haqqı -	0,5% (min. 1 AZN)	USD TRY - 0,5% EUR GBP - 0,8% (min. 1 USD/EUR/GBP/TRY)
Müştərinin cari hesabına nağd qaydada daxil olan vəsaitin 1 il ərzində çəkilməsi -	pulsuz	pulsuz
Müştərinin cari hesabına nağd qaydada daxil olan vəsait hesabda 1 ildən artıq qalan məbləği aldığı anda tutulan komissyon haqqı -	0.5%	0.5%
Valyutanın dəyişdirilməsi -	Bankın Günlük Məzənnəsi	Bankın Günlük Məzənnəsi
Çek kitabçası -	10 AZN	10 USD / EUR / GBP (TRY de çek kitabçası - 10 USD)
Nağd pul vəsaitinin inkasiasiyası	razılaşmaya əsasən	
Əmanətlərin ödənişi -	pulsuz	pulsuz
Əmanətə görə faizlərin ödənişi -	pulsuz	pulsuz
<i>Nağdsız hesablaşmalar və pul köçürmələri</i>		
Filial daxili köçürmələr-	pulsuz	pulsuz
Bank daxilində köçürmələr (hesab varsa)-	pulsuz	pulsuz
Ölkə daxilində köçürmələr		
<i>Milli valyutada</i>		

Bank  
Sifarişçi

XOHKS	0,2 % (min 1 AZN - max 200 AZN)	-
AZIPS	0,2 % (min 1 AZN - max 200 AZN)	-
<i>Xarici Valyutada</i>	-	0,2 % (min 10 USD / EUR/ GBP - max.200 USD / EUR/ GBP)
Digər valyutalar		0,2 % (min 10 USD - max.200 USD)
Ölkə xaricinə köçürmələr		
USD	-	0,3 % (min 25 USD - max 300 USD)
EUR	-	0,3 % (min 25 EUR - max 300 EUR)
GBP	-	0,3 % (min 25 GBP - max 300 GBP)
RUBL	-	0,3 % (min 25 USD - max 300 USD)
TRY	-	0,3 % (min 25 USD - max 300 USD)
Digər valyutalar	-	0,5 % (min 50 USD - max 500 USD)
OUR şərti	-	30 USD / EUR / GBP (Digər xarici valyutalarda - 30 USD)
Aparılmış nağdsız hesablaşma və pul köçürmələri üzrə dəyişiklik, əlavə və ya ləğv etmə-	10 AZN	50 USD / EUR / GBP
Müştəri tələbi əsasında ödəniş tapşırığının tərtib edilməsi -		10 AZN
MKR		5 AZN

<b>Akkreditiv və sənədli əməliyyatlar</b>	
<b>İxrac akkreditivləri</b>	
<u>akkreditivin avizo edilməsi</u>	
təsdiqsiz	0,1% (min 100 manat max 500 manat)
təsdiqli	0,3% (min 100 manat)
ödəmə komissiyonu	0,1% (min 150 manat)
<b>İdxal akkreditivin açılması</b>	
təsdiqsiz	0,2% (min 100 manat)
təsdiqli	0,5% (min 100 manat)

Bank  
Sifarişçi

\_\_\_\_\_

\_\_\_\_\_

ödəmə komissiyonu	0,1% (min 150 manat)
Akkreditiv şərtlərinin dəyişdirilməsi	100 manat+ müxbir xərclər
Akkreditiv üzrə sənədlərin ödənişsiz qaytarılması	100 manat+ poçt xərcləri
Bankın kredit xətti üzrə Örtüksüz akkreditivin açılması	hər üç ayda məbləğin 0,5 %
Sənədli əməliyyatlarla bağlı poçt xidmətləri (hər göndərməyə görə)	30 manat + poçt xərcləri

<b>Bank qarantiyaları</b>	
<b>Müştəriyə açılmış kredit xətti hesabına bank qarantiyası verildirsə</b>	
<i>milli valyutada</i>	
a) Müvəqqəti bank qarantiyaları	1 % ( min 100 manat) -3 aylıq
b) Dəqiq və digər bank qarantiyaları	1% (min 100 manat) -3 aylıq
<i>Xarici valyutada (tender üçün açılan) bank qarantiyaları</i>	
a) Müvəqqəti bank qarantiyaları	1% (min 100 manat) -3 aylıq
b) Dəqiq və digər bank qarantiyaları	1% (min 100 manat) -3 aylıq
Birdəfəlik xidmət haqqı (qovluq üzrə)	50 manat
<b>Tender üçün müştəriyə öz vəsaiti hesabına bank qarantiyası verildirsə (valyuta növündən aslı olmayaraq)</b>	
a) Müvəqqəti bank qarantiyaları	0,1 % (min 100 manat) -3 aylıq
b) Dəqiq və digər bank qarantiyaları	0,2 % (min 100 manat) -3 aylıq
Birdəfəlik xidmət haqqı (qovluq üzrə)	50 manat
Bank tərəfindən kontr-qarantiya üzrə qarantiyanın (təminat məktubunun) verilməsi	Qeyd**
Digər bankın qarantiyasının qarşı banka avizo edilməsi	0,1 % (min 150 manat max 1000 manat)
Bank qarantiyalarında aparılan dəyişikliklər	50 manat+ müxbir xərcləri
Digər banklar tərəfindən açılmış qarantiya üzrə sorğu	100 manat
Qarantiya üzrə ödəniş	0,1% (min 150 manat)
<b>İdxal-ixrac sənədlərinin inkassoya qəbul edilməsi (documentary collection)</b>	0,2 % (min 100 manat) + poçt xərcləri+müxbir bank xərci

**Qeyd\*\*:**

Qarantiya məktubu əldən təslim ediləcək isə Respublika kənarından sadəcə xarici valyutada (Ziraat Bank Azərbaycan ASC nin qarantiya üzrə öhdəlik götürməməsi halında ) göndərilən qarantiya məktubları üçün Məbləğin 0,1 % (min 150 manat, max 1000 manat). Başqa bir yerli bank üzərindən veriləcəksə max 500 manat  
Ziraat Bank Azərbaycan ASC nin qarantiya üzrə öhdəlik götürməməsi şərti ilə əgər yerli banklar qarantiya məktubunun xaricdəki banka avizo edilməsini tələb etməsi halında 0.1% (min 150 manat - max 500 manat)

Bank tərəfindən kontr qarantiya əsasında və ya həmin bankın riskini götürməklə Akkreditiv və ya Qarantiya məktubu əməliyyatlarına vasitəçilik edilməsi 0,2 % (min 500 manat) və ödəniş vasitəçilik ediləcəyi halda əlavə 150 manat

Bank  
Sifarişçi

\_\_\_\_\_

\_\_\_\_\_

Bank  
Sifarişçi

---

---